

# Almaniyanın nüfuzlu azərbaycanlı həkimi

Ölkəmizi layiqincə təmsil edən Cavid Hüseynzadənin yaratdığı platforma gənc həkimlərimizin təkmilləşməsinə və şəbəkələşməsinə mühüm töhfə verir

Tibb təhsili almaq, yaxud bu sahədə təcrübəsini təkmilləşdirmək arzusunda olan həmvətənlərimizin əsas müraciət etdiyi ünvan, əlbəttə ki, Almaniyadır. Dünyada tibb sahəsinin inkişaf etdiyi ən öncül ölkələrdən biri olan bu dövlətə bakalavr və ya rezidentura pilləsi üzrə tibb təhsil almaq üçün üz tutanların sayının ildən-ilə artdığı müşahidə olunur.

Doğrudur, Almaniya digər ölkələrdən gələn həkimlərə, həmçinin bu sahədə ixtisaslaşmağa çalışanlara şərait yaratsa da, uğuru qazanmaq üçün bunlar yetərli deyil. Gənclərimizdən əzmkarlıq, davamlı səy, bilik və bacarıq tələb olunur. Ən başlıcası isə Almaniyada tibb təhsili yalnız alman dilindədir. Bu baxımdan həm tibb sahəsində çalışmaq, həm də bu istiqamətdə təhsil almaq üçün alman dili biliyinin inkişafı mütləqdir.



Bu ölkədə tibb sahəsində çalışan azərbaycanlı gənclərin sayı da az deyil. Bəzi-ləri təhsil alıb geri qayıtsa da, karyeralarını Almaniyada davam etdirənlər də var. Savadlı gənc kadrlarımız Almaniyada tibb sahəsində irəliləyərək böyük uğurlara nail olurlar. Belə gənclərdən biri də 8 ildir Almaniyada həkim kimi çalışan Cavid Hüseynzadədir.

Həkim ailəsində dünyaya gələn Cavid Hüseynzadə 2006-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub, daha sonra təhsilini Ukraynada davam etdirib. Rezidentura təhsilini isə Almaniyadan Frankfurt və Haydelberg universitetlərinin tibb fakültələrinin akademik tədris xəstəxanası olan Darmstat şəhər xəstəxanasında qulaq, burun, boğaz xəstəlikləri, üz plastik cərrahiyəsi üzrə alıb. Hazırda Bad Salzungen şəhər xəstəxanasında Qulaq, burun, boğaz və üz plastik cərrahiyə şöbəsinin müdürü olaraq çalışır.

## Almaniya azərbaycanlı həkimlərə ehtiyac duyur

Tibb təhsili almaq istəyənlərin əsasən Almaniyani seçməsinin əsas səbəbini Cavid Hüseynzadə bu ölkədə yüksəksəviyyəli təhsilin mövəcud olmasında görür. O bildirir ki, Almaniyada təhsil bir çox dövlət universitetində ödənişsizdir, yalnız seymestr üçün müyyəyen məbləğ ödənilir. Eyni zamanda tələbələrə bir sıra imkanlar verilir. "Məsələn, tələbələr ictimai nəqliyyatdan, kitabxanalardan ödənişsiz istifadə edə, muzeylərə pulsuz daxil ola bilərlər. Bundan başqa, Almaniyada təqaüd proqramları ilə ödənişsiz əsaslarla təhsil almaq da mümkünür. Tibb təhsilinə gəlinə, bu, ölkədə ən yüksək səviyyədədir və yalnız alman dilindədir. Tibb ixtisası azərbaycanlı tələbələrin Almaniyada təhsil almaq üçün seçdiyi sahələr arasında ilk üçlükdə yer alır", - deyə həkim bildirir.

O, həmçinin qeyd edir ki, Azərbaycan Almaniyaya həkim transfer edən ölkələr arasında ilk onluqdadır. Almaniya Həkimlər Palatasının statistikasına görə, hazırda ölkədə 1500 Azərbaycan vətəndaşı həkim kimi fəaliyyət göstərir. Bu, əlbəttə ki, çox böyük rəqəmdir. Həkim soydaşlarımızın kütləvi gəlişi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı"na əsasən reallaşdır. C.Hüseynzadə həmin dövrə Almaniyaya gələrək təhsil alanların bu gün çalışdıqları xəstəxanalarda yüksək statusa malik olduğunu qürurla vurgulayır.

Qeyd edək ki, son illər azərbaycanlı gənclər yalnız təhsil almaq üçün deyil, həm də həkim kimi çalışmaq üçün Almaniyaya üz tuturlar. Təbii ki, burada müyyəyen əlçatanlılığın olması və onlara şərait yaradılması əsas amillərdəndir.

Bəs Almaniyanın xarici həkimləri cəlb etməkdə maraqlı və məqsədi nədir? Cavid Hüseynzadə sualımıza cavabında bildirir ki, Almaniyada həkim çatışmazlığı müşahidə olunduğundan bu ölkə gələcəkdə yaranacaq problemi indidən aradan qaldırmaq üçün xaricdən həkimlərin gəlməsində maraqlıdır. Onun sözlərinə görə, xarici ölkə vətəndaşı olan həkimlərin Almaniyada qalaraq fəaliyyət göstərməsi üçün işə qəbul prosesi asanlaşdırılıb: "Yüksək dil biliyi, tibb təhsili üzrə diplom və bir sıra imtahanları verərək diplomun təsdiq edilməsi ilə Almaniyada iş icazəsi almaq mümkünür. Həmin şəxslər ixtisasdan asılı olaraq, 5-6 il müddətində rezidentura təhsili alırlar. Sonda isə böyük bir komissiya qarşısında imtahan verərək artıq həkim mütəxəssis adını qazanırlar".

## Tibbi xidmət Azərbaycanla Almaniyada nə ilə fərqlənir?

Müsahibimiz deyir ki, Almaniyada yaşayan hər kəs üçün keyfiyyətli tibb xidməti əlçatandır. Statusundan asılı olmayaraq, hər kəs müasir texnika ilə təchiz olunmuş, güclü mütəxəssislərin çalışdığı xəstəxanalarда dövlət siğorta sistemi hesabına ödənişsiz şəhəyyə xidmətlərindən yararlanıbilər. Almaniyada xəstə ilk növbədə sistemə güvenir. Bu baxımdan pasiyentə hansı həkime getməsinin, onun yerli və ya xarici olmasının fərqi yoxdur.

Cavid Hüseynzadə Azərbaycanla Almaniyada həkim-xəstə arasındakı münasiibətlərə bağlı fikirlərini isə belə ifadə edir: "Azərbaycanda bəzi həkimlər tərəfindən təəssüf ki, xəstəyə müştəri kimi



baxılmasına hallarına rast gəlinir. Bu da müyyəyen problemlərin yaranmasına gətirib çıxarıır. Amma son 10 ildə ölkəmizdə şəhəyyənin inkişafını müşahidə edirik. Buna ən böyük təkanlardan biri icbari tibbi siğortanın tətbiqidir. Bu sistem hələ formalşama prosesindədir, amma bu istiqamətdə ciddi addımlar atılıb. Almaniyada isə tibbi siğorta sistemi tam formalşmış, həmçinin pasiyentlər həkimdən xəstelikləri ilə bağlı dolğun məlumat ala bilirlər. Burada ən təqdirəlayiq hal isə multidisiplinər yanaşmanın olmasıdır. Yəni bir xəstəliyin müalicəsi üçün forqli ixtisaslardan olan həkimlər bir araya gəlib, konsiliumlar keçirərək xəstənin müalicəsi üçün lazımlı olan metodun tətbiqinin qərarını verirlər. Bu da xəstənin müalicəsinə daha professional yanaşma, eyni zamanda vaxta qənaət deməkdir".

Müsahibimiz deyir ki, Almaniyada xəstə müayinə üçün konkret hansısa həkimə müraciət etmədiyindən, xəstəxanalar yüksək rəqabətlilik şəraitində çalışırlar və yaxşı mütəxəssis üçün mübarizə aparırlar. Araşdırma apararaq yaxşı mütəxəssis təpanda onunla əlaqə yaradaraq öz klinikalarına cəlb etməyə çalışırlar.

İki ölkə arasında tibb təhsilinin fərqlərindən danışan Cavid Hüseynzadə bildirir ki, Azərbaycanda tibb təhsili üzrə bakalavr pilləsində müyyəyen çatışmazlıqlar var. Buna baxmayaraq, həkim azərbaycanlı gənclərin bacarıqlı, əzmkar, istedadlı olduqlarını düşünür. O qeyd edir ki, bu gün Almaniyada klinika rəhbəri, şöbə müdürü kimi çalışan azərbaycanlı həkimlər var. Azərbaycandan Almaniyaya həkim yanına gələn xəstələrlə yanaşı, təbiblərimiz də vətənimə dənərək kurslar keçir, əməliyyatlar edir, xəstə qəbul edirlər.

Son illərdə estetik əməliyyatların həm qadınlar, həm də kişilər arasında geniş yayıldığı müşahidə olunur. Bu tendensiyən Almaniyada hansı səviyyədə olduğu ilə bağlı isə şöbə müdürü bildirir ki, hazırda ri-noplastika, blefaroplastika, otoplastika əməliyyatları daha geniş yayılıb. Sosial şəbəkənin inkişafı və qloballaşma nəticəsində bu ölkədə də estetik əməliyyatlara maraqlı xeyli artıb. Almaniyada plastik cərrahiyə inkişaf etmiş sahələrdən biri sayılır.

## "Facharzt" layihəsinin həmtəsisçisi

Harada yaşamalarından, hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayıra, xaricdə yaşayan soydaşlarımızın birliyi, bir-birinə dəstəyi, Azərbaycan diasporunun inkişafı istiqamətində səyləri çox önemlidir. Bu baxımdan Almaniyadakı təbiblərimizin də əlaqələrinin hansı səviyyədə olduğu, bu istiqamətdə hansı işlər gördükleri bizi maraqlandıran məsələlər sırasındadır. C.Hüseynzadənin həmtəsisçisi olduğu "Facharzt" layihəsi də bu yönədə təqdirəlayiq təşəbbüsdür.

Həkim bu layihənin yaranma məqsədi və səbəblərindən söz açır: "Almaniyada çalışan azərbaycanlı həkimlərimiz tərəfindən yaradılmış bir neçə təşkilat var və bu platformalar çörçivəsində mütəmadi görüşlər keçirərək əlaqələrimizi inkişaf etdiririk. Bundan əlavə, həmtəsisçisi olduğum "Facharzt" layihəsi artıq bir neçə ildir fəaliyyət göstərir. Almaniyada çalışan həkimlərimizlə müzakirələrimiz zamanı aydın oldu ki, bizə müraciət edən azərbaycanlı xəstələrə yardım edir və Almaniyaya gəlmək istəyən genç həkimlərə məmənnuniyyətə kömək göstəririk. Bu baxımdan daha yaxşı təşkilatlanmış və insanlara faydalı olmalıydıq. Beləliklə, bu platformanın yaranması ideyası ortaya çıxdı. Məqsədimiz Azərbaycanda tibb təhsili alan tələbələrə, Avropada çalışmaq istəyən həmkarlarımıza dəstək olmaqdır. Layihədə tibbin bütün sahələrini əhatə edən mütəxəssislər iştirak edirlər".

## Xaricdə çalışan həkimlərimizə böyük maraqlı və diqqət var

Mütəxəssis vurgulayır ki, xaricdə çalışan həkimlərimizə böyük maraqlı və diqqət var. Bu əsnada Cavid Hüseynzadə TƏBİB-in təşkil etdiyi "Dünyadakı azərbaycanlı təbiblərin simpoziumu"nu qeyd edir. Tədbirdə Almaniyadan böyük komanda ilə iştirak etdiklərini vurğulayan həkim deyir ki, Azərbaycan şəhəyyə sistemindəki rəhbər şəxslərlə görüşərək, Bakıda və regionlarda yerləşən xəstəxanalara baş çəkiblər. "Eyni zamanda gələcəkdə birləşərək görə biləcəyimiz işlər barədə danışdır. Bu tədbirdən yadda qalan isə sonuncu gün mədəniyyət paytaxtimız, Zəfərimizin zirvəsi saýılan Şuşaya səfərimiz oldu", - deyə mütəxəssis əlavə edib. Bir müddət əvvəl isə Berlində Azərbaycan diasporunun dəstəyi ilə 200-ə yaxın azərbaycanlı həkimin görüşünün keçirildiyini də xatırladıb.

Həkimimiz Azərbaycan şəhəyyə sistemi ilə də six bağlıdır. O, artıq bu istiqamətdə fəaliyyətə başlayıb. C.Hüseynzadə ildə 3-4 dəfə Azərbaycana gələrək xəstələrini qəbul edir, həmçinin il ərzində onlarla onlayn formatda əlaqə yaradır.

Hədəflərə çatmaq o vaxt asanlaşır ki, onlar yeniliklərə cavab verir və inkişafə meyilli olur. Bu gün fəaliyyətini Almaniya xəstəxanasında cərrah-şöbə müdürü kimi davam etdirən, Avropa Üz Plastika Akademiyasının və Almaniya qulaq, burun, boğaz və baş-boyun cərrahiyə cəmiyyətinin üzvü olan Cavid Hüseynzadənin də böyük hədəfləri, məqsədləri var. Onlara çatmaq üçün isə daha əzmlə, yüksək məsuliyyətələrə çalışan genç mütəxəssisimiz davamlı olaraq öz sahəsində təkmiləşir, innovativ yenilikləri mənimseyir və nüfuzunu artırır.

Çünki bildiyi bir həqiqət də var: O, Almaniyada Azərbaycanın bir zərrəsidir, təmsilçisidir...

Əsmər QARDAŞANOVA,  
"Azərbaycan"